



**Azərbaycan Banklar Assosiasiyasında
2017-ci ildə ərzində görülmüş işlərə dair**

HESABAT

Bakı - 2018

1. İNSTİTUSİONAL İNKİŞAF Yunus

1. ABA-nın nəzdində Hərrac Mərkəzi yaradılmışdır;
2. Özəl Kredit Bürosunun yaradılması ilə bağlı banklar və dövlət qurumları ilə aktiv iş aparılmışdır;
3. Ekspert Qruplarının fəaliyyət aktivliyi və effektivliyi artırılmışdır;
4. ABA-nın nəzdində Bank Ombudsmanı yaradılmış, həmçinin Bank Ombudsmanının saytı hazırlanaraq istifadəyə verilmişdir;
5. Bank işinin aktual məsələləri üzrə yeni ekspert qruplarının yaradılması məsələləri müzakirə edilmiş, “Xəzinədarlıq və fondların idarə olunması üzrə ekspert qrupu”nun yaradılması ilə bağlı iş aparılmışdır;
6. Banklar və Biznes Qəzetinin fəaliyyəti online iqtisadi xəbərlər portalı - www.bbn.az - vasitəsilə genişləndirilmişdir.

2. BANK SEKTOUNA DAİR TƏŞƏBBÜSLƏR Elcin

1. Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
2. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
3. Elektron ticarət qaydasında vergi tutulmalı iş və xidmətlərin MCC siyahısının hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
4. “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması;
5. “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə bağlı tövsiyələr və Qanunun tətbiqinə nəzarət prosesi üzrə tövsiyələrin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
6. Ölkədə yeni valyuta rejiminin tətbiqi məsələlərinin araşdırılması;
7. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə müzakirəsi və bu istiqamətdə təkliflərin hazırlanması;
8. Bank sektoru üzrə “Əməkhaqqı sorğusu”nun keçirilməsinin təşkili və əlaqələndirilməsi;
9. “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin banklarla müzakirəsinin təşkili;
10. “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;

11. “SWIFT” İstifadəçilər Qrupunun formalaşdırılmasının təşkili;
12. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi”nə dair təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
13. Konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi üzrə təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
14. “Tələbin güzəşti” ilə əlaqədar banklarda uçotun aparılmasına dair hazırlanacaq qaydalara dair təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
15. Ümumi Hesabatlılıq Standartı (ÜHS) proseduru üzrə yeni qaydaların tətbiqi məsələlərinin araşdırılması və Vergilər Nazirliyi ilə müzakirəsi;
16. Girovda olan söküntü əraziləri haqqında banklara öncədən məlumat təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;
17. Bankdaxili rotasiyalar və əvəzəmərlə bağlı təkliflərin hazırlanması və aidiyatı qurumlara göndərilməsi;

3. TƏDBİRLƏR VƏ GÖRÜŞLƏR (sayı - 65) Təhminə

• **Ümumi Yığıncaqlar – (sayı – 1)**

- ✓ 3 fevral 2017-ci il tarixində ABA-nın Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda ABA və onun törəmə təşkilatlarının 2016-ci ildə gördüyü işlərlə bağlı hesabat dinlənilmişdir. Hesabatda ABA-nın Ekspert Qruplarının fəaliyyəti, təşkil edilmiş görüşlər və iclaslar, bank sektorunun vəziyyətinin yaxşılaşdırılması üçün aidiyatı qurumlara edilən müraciətlər və müzakirələr, Assosiasiyanın 2016-cı il üzrə İş Planında olan digər məsələlər haqqında geniş məlumat verilmişdir;

• **Rəyasət Heyətinin iclasları – (sayı – 4)**

- ✓ 14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda Özel Kredit Bürosunun yaradılması ilə bağlı məsələlər, Bank Ombudsmanının Reqlamentinə əlavə və dəyişikliklərin təsdiqi, girovun realizasiyası prosesinin təkmilləşdirilməsi üzrə işlər və gündəlikdə olan digər müzakirə edilib; 14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin (RH) iclası zamanı Maliyyə Savadlığı Şurasının (MŞŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib;
- ✓ 20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda ilk olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına üzvlərin seçilməsi müzakirə olunub. Həmçinin bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, habelə bu istiqamətdə

qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı ABA-nın irəli sürdüyü təkliflər müzakirə edilib. Sonda ABA üzvü olan banklar arasında əməkhaqqı sorğusunun keçirilməsi ilə əlaqədar məsələlər, “II Bankçılıq Forumu”nun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb;

- ✓ 11 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib. İclasın əsas məqsədi bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair verilmiş təkliflərin müzakirəsi və qiymətləndirilməsi olub;
- ✓ Dekabr 2017, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

• **Forumlar – (sayı - 1) (600-ə yaxın iştirakçı)**

- ✓ 23-24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda II Bankçılıq Forumu keçirilib;

• **Konfranslar – (sayı - 3) (400-ə yaxın iştirakçı)**

- ✓ 5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” *adlı Konfrans* keçirilib;
- ✓ May ayının 27-si Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilir;
- ✓ Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 31 may – 1 iyun 2017-ci il tarixlərində “Regional Konfrans: Daşınar əmlakın yüklülüyü islahatı- nailiyyət və gələcək çağırışlar” adlı tədbir konfrans. Tədbirdə daşınar əmlakın yüklülüyü islahatının iqtisadi və hüquqi aspektləri, Doing Business tədqiqatlarında ölkələrin reytinginə təsiri, daşınar əmlakın yüklülüyü reystrinin əhəmiyyəti və daşınar əmlaka əsaslanan maliyyələşmə ilə bağlı nəzarət sahələrində mövcud vəziyyət və gələcək perspektivlər istiqamətində təcrübə və fikir mübadiləsi aparılıb;

• **Seminarlar və təqdimatlar – (sayı – 14) (600-ə yaxın iştirakçı)**

- ✓ ABA-nın nəzdində fəaliyyət göstərən Kredit işi və risk üzrə Ekspert Qrupunun üzvləri üçün 30 mart 2017-ci il tarixində Almaniya Əmanət Banklarının

Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) tərəfindən “Risklərin idarə olunması” mövzusunda seminar keçirilmişdir;

- ✓ May 2017-ci il, ABA və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in Karyera Mərkəzində “Uğura inan, öz biznesinə başla” adlı kitabının tələbələrə təqdim edilib və biznes fəaliyyətinə necə başlamaqla əlaqədar seminar keçirilib;
- ✓ 22 may 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud potensialın daha da artırılması istiqamətində seminar keçirilib;
- ✓ Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların məsul şəxsləri üçün ABA-nın təşkilatçılığı ilə 25 may 2017-ci il tarixində Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib. “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, KredAqro BOKT QSC-nin, və ABA-nın üzv təşkilatlarının nümayəndələri iştirak edib;
- ✓ 30 iyun 2017-ci il tarixində “Ernst&Young” Audit Şirkətinin eksperti bank nümayəndələrinə “IFRS 9” standartı ilə əlaqədar təlim keçib;
- ✓ 20 iyul 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir;
- ✓ 20 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların nümayəndələri üçün Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri tərəfindən seminar keçirilib. Seminarda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri və mövcud bəyannamələrə dəyişikliklər, həmçinin vergi qanunvericiliyi ilə əlaqədar ünvanlanan bütün suallara aydınlıq gətirilib;
- ✓ 28 sentyabr 2017-ci il, saat 16:30-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) ofisində SWIFT-in seminarı keçirilib. Seminarın məqsədi Azərbaycanda fəaliyyət göstərən bankları “SWIFT gpi-Global Ödənişlər üzrə İnnovasiya” (“Global Payments Innovation”) adlanan layihəsi ilə tanış etmək olub;
- ✓ 29 sentyabr 2017-ci il tarixində “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyəti tərəfindən “Müştəri Təhlükəsizliyi Proqramı” üzrə seminar keçirilib;

- ✓ 14 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə “IB Club”da “İnformasiya axınlarının iqtisadi effektləri” adlı seminar keçirilib. Tədbir “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub. Seminarda əməkdar jurnalist, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev və Mərkəzi Bankın “Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “İqtisadi maarifləndirmə xidməti”nin mütəxəssisi Lamiyə Qaralova çıxış edib;
- ✓ 28 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az) tərəfindən Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə “IB Club”da “İnformasiyanın iqtisadi gözləntilərə təsiri” adlı seminar keçirilib. Tədbir “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub. Seminarda Azərbaycan Mərkəzi Bankının Mətbuat katibi Namiq Əliyev çıxış edib. Seminar zamanı “İqtisadi informasiya nədir?”, “hansı informasiyalar iqtisadi gözləntilərə təsir edə bilər?”, həmçinin “uçot dərəcəsi nədir?” və “niyə lazımdır?” kimi suallara cavab axtarılıb və bu məsələlərlə bağlı müzakirələr aparılıb;
- ✓ 15 noyabr 2017-ci il tarixində “Landmark”da “Bankçılığın Rəqəmsal Transformasiyası – Boşluqların Təhlili və Yol Xəritəsi” adlı seminar keçirilib. Seminar İslandiyanın “Creditinfo” şirkəti tərəfindən təşkil edilib. Seminarda Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv təşkilatların risklər və satış üzrə rəhbər əməkdaşları iştirak edib;
- ✓ 13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Blokçeyn texnologiyaları və kriptovalyutalar” mövzusunda seminar keçirilib. ABA və Azərbaycan Bank Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən seminarda ABA-ya üzv olan bankların nümayəndələri iştirak edib. Belə ki, seminarda “Blokçeyn texnologiyaları: istifadə təcrübələri və imkanları”, “Kriptovalyutalar və kriptoqrafiya”, “Bitkoin kriptovalyutası”, “Blokçeyn necə işləyir?” “Mining”, “Ethereum və Ripple kriptovalyutası”, “ICO (Initial Coin Offering)”, “TOKEN”, “Smartcontract” mövzuları seminar iştirakçılarının diqqətinə çatdırılıb;
- ✓ 25 dekabr 2017, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə bankların İnsan resursları və PR və Marketing departamentlərinin rəhbərləri üçün seminar təşkil olunub. Seminara dəvət edilmiş ekspert iştirakçılara gərgin iş mühitində düzgün qidalanmaq, düzgün əyləşmək, iş fasiləsi zamanı fiziki hərəkətlərin vacibliyi və bunlara əməl olunmasının müsbət təsirlərindən danışılıb.

• **Dövlət qurumları ilə görüşlər – (səyi – 13)**

- ✓ 3 mart 2017-ci tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib;
- ✓ 7 mart 2017-ci il tarixində MBNP ilə ABA nümayəndələri arasında MBNP tərəfindən hazırlanmış yeni prudensial normaların layihələrinin müzakirəsi ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihələri ilə əlaqədar Palata nümayəndələri təqdimatla çıxış etmiş və qeyd olunan layihələr üzrə bankların nümayəndələrinin mövqelərini dinləmişdir;
- ✓ 14 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri cənab RUFƏT Aslanlı Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların sədrələri arasında növbəti görüş keçirilmişdir. Görüşdə bank-maliyyə sektorunun hazırkı vəziyyəti, mövcud çağırışlar və həlli yolları ilə əlaqədar fikir mübadiləsi aparılmış, bankların təklifləri dinlənilmişdir;
- ✓ 14 iyun 2017-ci il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi, eləcə də ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklərin bank-müştəri münasibətləri ilə əlaqədar olan hissəsi müzakirə edilib. Xüsusilə, elektron qaydada xaricdən alınan iş və xidmətlərin vergiyə cəlb edilməsi mexanizmində əsas rol oynayan MCC kodlar ətrafında fikir mübadiləsi aparılıb;
- ✓ 25 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri QORXMAZ AĞAYEV və “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri ZAKİR KAZIMOV və “ÇPY qarşı mübarizə və komplayns” üzrə Ekspert Qrupunun sədri ANAR KƏRİMOV iştirak edib
- ✓ 11 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib. Görüşdə MBNP-nin Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru ASİM ZÜLFÜQAROV, Maliyyə Monitoringi Xidmətinin direktoru ANAR SALMANOV, Bank

fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazimov və kommertiya banklarının nümayəndələri iştirak edib. Görüş zamanı malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-na ötürülməsi prosesi müzakirə olunub. Bildirilib ki, banklarda Gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur;

- ✓ 10 oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (NBNP) tərəfindən ABA-ya ünvanlanmış “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə rəy və təkliflərin müzakirəsi həyata keçirilib. Bundan əvvəl MBNP tərəfindən göndərilən bu qaydalara rəylər və təkliflər ABA tərəfindən müzakirə üçün toplanılmışdır. Rəy və təkliflərin müzakirəsi “Müvəqqəti İşçi Qrup”un ilk iclasında müzakirə olunub;
- ✓ 13 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) proseduru üzrə yeni qaydalar ilə əlaqədar fikir mübadiləsi aparılıb. İclasda ABA-nın “Çirkli Pulların Yuyulmasına qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun sədri Anar Kərimov, Ekspert Qrupunun üzvləri, Vergilər Nazirliyi tərəfindən Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru, kiçik vergi xidməti müşaviri Səfərəli Cavadov və həmin idarənin Monitorinq şöbəsinin rəhbəri, baş vergi xidməti müşaviri Dəyanət Hüseynzadə, eləcə də, bankların nümayəndələri iştirak edib;
- ✓ Noyabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının aparılması ilə əlaqədar bankların təkliflərinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli Qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə əlaqədar ABA üzv təşkilatlardan daxil olmuş yazılı və şifahi müraciətlər əsasında qeyd olunan Qaydalara dair təkliflər, eyni zamanda müvafiq suallar müzakirə olunub.
- ✓ Noyabr 2017, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanın maliyyə-bank sektorunda çağırışlar və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, həmçinin, dövlət, bank sektoru, biznes və akademik dairələrin nümayəndələri iştirak edib;
- ✓ 17 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (NBNP) tərəfindən ABA-ya ünvanlanmış

“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsi müzakirə edilib. Bundan əvvəl MBBP tərəfindən göndərilən bu qaydalara rəylər və təkliflər ABA tərəfindən müzakirə üçün toplanılıb. Rəy və təkliflərin müzakirəsi “Müvəqqəti İşçi Qrup”un ilk iclasında müzakirə olunub. Müzakirə MBBP, Maliyyə Monitoring Xidmətinin və ABA-nın “ÇPY qarşı mübarizə və Komplayens” və “Hüquqi məsələlər” üzrə Ekspert quruluşlarının nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrup”u tərəfindən həyata keçirilib;

✓ 8 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Yapı Kredi Bank Azərbaycanın təşkilatçılığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və bankların səlahiyyətli nümayəndələri arasında görüş keçirilib. Görüşdə qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yavaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub;

✓ 13 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABA-nın nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşü keçirilib. Belə ki, görüşdə “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun sədri Aynur Süleymanova, Qrupa üzv olan digər bankların nümayəndələri və ƏƏSMN-nin səlahiyyətli nümayəndələri iştirak edib. Görüş zamanı “Əmək Məcəlləsi”, “İşsizlikdən Sığorta haqqında” AR Qanunu, həmçinin digər əlaqədar qanunvericilik aktları və qanunvericilikdə edilən dəyişikliklər ətrafında müzakirə aparılıb;

• **Beynəlxalq və digər təşkilatlarla görüşlər – (səhifə – 22)**

✓ İyun 2017, Azərbaycan Banklar Assosiasiyası-nın prezidenti Zakir Nuriyev və SECO-nun eksperti Bob Ley arasında görüş keçirilib. Görüşdə ABA-nın icra aparatının nümayəndələri, “Hüquq məsələləri üzrə ekspert qrupunun sədri iştirak edib;

✓ İyun 2017, ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın icraçı direktoru Yunus Abdulov, Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev və Yaponiya səfirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə hazırda Azərbaycan iqtisadiyyatı və maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı məsələlər və Azərbaycan Beynəlxalq Bankının xarici borcunun restruktuzasiyası ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda da Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq imkanları müzakirə edilib;

✓ 13 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov “HayGroup”un rəhbərliyi ilə görüşüb. Görüşün məqsədi “Əməkhaqqı Sorğusu” Layihəsi ilə bağlı ümumi məsələlərin müzakirəsi olub;

✓ 14 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin “Ernst&Young” şirkətinin nümayəndələri ilə görüşü

baş tutub. Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, “Ernst&Young” şirkətinin Zəmanət Xidmətləri partnyoru Turqay Teymurov və Vergi və Hüquq xidmətləri üzrə baş menecer Ülvi Yusifov iştirak edib;

- ✓ İyun 2017, Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcra Aparatının rəhbərliyi ilə Dünya Bankının nümayəndəsi arasında görüş keçirilib. ABA-nın mənzil-qərargahında baş tutan görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov və İcra Aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Dünya Bankından maliyyə və bazarlar üzrə məsləhətçi Michael J.Fuchs iştirak ediblər. Görüşdə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının cari vəziyyəti, sektorda müşahidə olunan ümumi meyillər, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb;
- ✓ 16 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində mövcud potensialın daha da yüksəldilməsi, beynəlxalq təcrübədə tətbiq edilən son texnoloji həllər haqqında bank əməkdaşlarının məlumatlandırılması məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbir keçirib;
- ✓ 23 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov və ABA-nın “Kredit işi və Risk üzrə” Ekspert Qrupunun sədri Tariyel İsmailov Dünya Bankının “2-ci Maliyyə Sektorunun Modernizasiyası Layihəsi” üzrə Missiyası ilə görüşüb. Missiyanın üzvləri Dünya Bankının Problemlə Kredidlərin həlli üzrə Eksperti Fernando Dankausa və “İnsolvency” üzrə məsləhətçi Qordon Conson problemlə korporativ kreditlərin həlli mexanizmi ilə bağlı təkliflərini səsləndiriblər, bununla bağlı xüsusi platformanın strukturu nəzərdən keçirilib. Təklif olunan platforma belə kreditlərin əlaqədar tərəflər, borclan və kreditor bankların iştirakı ilə könüllü həllini nəzərdə tutur. Tərəflər təkliflər ətrafında fikir mübadiləsi apardıqdan sonra bu məsələnin bütün əlaqədar tərəflər, eləcə də “Kredit işi və Risk üzrə” Ekspert Qrupu ilə birlikdə müzakirəyə çıxarılmasına qərar verilib.
- ✓ İyul 2017, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankının (Industrial and Commercial Bank of China – ICBC) nümayəndə heyəti ilə görüşüb. Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycan bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət

orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.

- ✓ 13 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının preidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdulov İsveçrə Milli Bankının sədri Tomas Yordanın başçılıq etdiyi nümayəndə heyəti və İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler ilə görüşüblər;
- ✓ 15 avqust 2017-ci il tarixində prudensial qaydaların müzakirəsinə dair Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə banklar arasında görüş keçirilib. Görüş zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” və “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın son layihəsinə dair bankların rəy və təklifləri müzakirə edilib.
- ✓ 5 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və İcraçı Direktoru Yunus Abdulov SECO-nun (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) Makroiqtisadi Dəstək Proqramının məsul şəxsi Reto Weyerman və İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz regionu üzrə direktor müavini Simone Haerberli ilə görüşüb. Görüşdə Azərbaycanda bank sektorunun hazırkı durumu, ABA-nın fəaliyyəti və onun bank sektorundakı münasibətləri tənzimləyən qanun və qaydaların formalaşdırılmasındakı rolu, müvafiq orqanlarla əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ABA-nın nəzdində yeni yaradılmış Hərrac Mərkəzi, Bank Ombudsmanı və onların fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. ABA-nın SECO ilə əməkdaşlığı və birgə tədbirlərin təşkili barədə danışılıb. Daha sonra Reto Weyermanın “Hüquqi məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayevlə və “ÇYP və Komplayns” üzrə Ekspert Qrupunun sədri Anar Kərimovla görüşü baş tutub. Hər iki ekspert qrupunun fəaliyyəti barədə fikirlər dinlənilib. Görüş zamanı Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq, bank sektorunun qanunvericiliyi ilə bağlı cari vəziyyət, icra prosesinin sadələşdirilməsi, o cümlədən “Daşınar əmlakın yüklülüyü haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
- ✓ 20 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcra aparatı nümayəndələri Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşüb. Görüşdə birgə layihələr, tələbələr üçün təşkil olunacaq “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfəət nəticələri” mövzusunda yazı müsabiqəsi və 2018-ci ilin mart ayından etibarən maliyyə savadlılığının artırılması məqsədilə keçiriləcək layihə ilə bağlı fikir mübadiləsi aparılıb;

- ✓ 21 sentyabr 2017-ci il tarixində Bank Ombudsmanı İkrəm Kərimov Almaniyə Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun inzibati ofisində fondun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşüb;
- ✓ 28 sentyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Kredit işi və risk” üzrə Ekspert Qrupunun üzvlərinin ekspert Robert Leigh ilə görüşü keçirilib. İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) təşəbbüsü ilə keçirilən görüşdə kommersiya banklarının nümayəndələri iştirak edib. Görüşdə Azərbaycanda Kredit Zəmanət Fondu yaradılması ilə əlaqədar araşdırmanın nəticəsi olaraq texniki-iqtisadi əsaslandırmağa dair təqdimat keçirilib. Bu mexanizmin Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub.
- ✓ 28 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilib. “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilib;
- ✓ Oktyabr 2017, Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktoru Yunus Abdulov Avropa Banklar Federasiyasının (ABF) Belçikanın Brüssel şəhərində keçirilən 45-ci toplantısında iştirak etmişdir;
- ✓ Oktyabr 2017, Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Türkiyə Banklar Birliyinə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov və Baş iqtisadçı Bəhruz Əhmədov Türkiyə Banklar Birliyinin (TBB) Baş katibi Ekrem Keskin və Birliyin fəaliyyət istiqamətləri üzrə koordinatorları ilə görüşüblər;
- ✓ Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “APA Holding”də olub. Z.Nuriyevlə yanaşı, təşkilatın icraçı direktoru Yunus Abdulov, icra aparatının baş iqtisadçısı Bəhruz Əhmədov və ABA-nın Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə ekspert qrupunun rəhbəri Zakir Kazımov da şirkətin qonağı olublar;
- ✓ 24 oktyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası, “Rabitəbank”, “AtaBank”, “Azərbaycan Beynəlxalq Bankı”, “AccessBank” və “Azərbaycan Sənaye Bankı”nın təmsil olduğu “Müvəqqəti İşçi Qrupu”nun iclası keçirilib. İclasda ABA-nın əməkdaşlıq etdiyi “Ernest&Young” şirkətinin eksperti Yokub Sharafitdinov iştirak edib. İclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın layihələrinə dair təkliflər müzakirə olunub;

- ✓ 26 oktyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının (BBS) növbəti iclası keçirilib. İclasda Şərqi Avropa və əksər MDB ölkələrində fəaliyyət göstərən banklar assosiasiyalarının sədrləri və üzvləri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Bank Ombudsmanı İkrəm Kərimov, millət vəkili Vahid Əhmədov, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qurbanov Faiq iştirak edib
- ✓ Noyabrın 8-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin rəhbərlik etdiyi ABA nümayəndə heyəti ilə iqtisadçı-ekspertlər arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, Assosiasiyanın Rəyasət Heyətinin üzvü Şakir Rəhimov, ABA-nın icraçı direktoru Yunus Abdulov, İcra aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağirov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Samir Əliyev iştirak edib. Görüş çərçivəsində bank sektorunun cari vəziyyəti, mövcud trendlər, sektorda baş verən proseslərin kommunikasiyası, cəmiyyətin maliyyə savadlılığının artırılması məsələləri və ABA ilə ictimai təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub;
- ✓ Dekabrın 12-də Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının Nümayəndələri arasında görüş keçirilib. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, həmçinin, Dünya Bankının nümayəndələri Cigdem Aslan, Zsolt Bango və Phillip Anderson iştirak edib. Görüş zamanı qiymətli kağızlar bazarındakı vəziyyət, bankların qiymətli kağızlar bazarındakı iştirakı və gələcək perspektivlər müzakirə olunub;

• **Sosial tədbirlər - (sayı – 7) (570 iştirakçı)**

- ✓ 25 may 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı” yekunlaşıb. Nəticələrə əsasən, şəxsi komanda çempionatında Kapital Bank qalib gəlib;
- ✓ 22 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir həyata keçirilmişdir;

- ✓ 27 oktyabr 2017-ci il tarixində ABA tərəfindən ilk Banklararası “Nə? Harada? Nə zaman?” yarışı keçirilib. 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi yarışın qalibi “Kapital Bank” komandası olub;
- ✓ 14 mart 2017-ci il tarixində Mərkəzi Bankın təşəbbüsü, Azərbaycan Banklar Assosiasiyasının, “Amrahbank” ASC, “Expressbank” ASC, “Atabank” ASC və “Bakı Sığorta” ASC-nin iştirakı ilə əhaliyə Park Bulvar ticarət və əyləncə mərkəzində “Novruz xonçası” adlı maarifləndirici təbliğat xarakterli tədbir keçirilmişdir;
- ✓ Mart 2017-ci il, ABA və AMB tərəfindən nağdsız ödənişlər üzrə nominasiya müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilmişdir;
- ✓ 28 noyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan “Banklar və Biznes Qəzeti” (BBN.az), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi və “Accessbank”ın tərəfdaşlığı ilə keçirilən “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” adlı məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub;
- ✓ 21 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı tədbir keçirilib. ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib və mükafatlandırılıb;

4. EKSPERT QRUPLARININ FƏALİYYƏTİ Yunus Xatun

Qrupun iclasları	Aidiyyəti qruplarla və xarici ekspertlərlə görüşlər	Göndərilmiş müraciətlər və məktublar	Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar	TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr (qeydə alınanlar)	Konkret məsələlər üzrə yaradılmış işçi qruplar	Hazırlanmış tövsiyələr və oxşar sənədlər
42	20	23	15	15	4	6

Hüquqi məsələlər üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

18. 19 yanvar 2017-ci il, 2017-ci il üçün iş planının və müzakirə olunacaq prioritet məsələlərin nəzərdən keçirilməsi;
19. 17 fevral 2017-ci il, BTRİB, Azintelecom məktubu ilə bağlı;
20. 01 iyun 2017-ci il, İclasda İFC-nin nümayəndələrinin iştirakı ilə yeni qəbul edilmiş “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun müzakirə edilib. ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev Qanunun əhəmiyyəti barədə məlumat verib, həmçinin qanunda olan boşluqlar və ziddiyyətlərin mövcud olduğunu vurğulayıb. Bu Qanunun ABA ilə müzakirə edildiyi layihəsi və qəbul olunduğu versiya ilə uyğunsuzluqların olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qanunun tətbiqi ilə bağlı çoxlu sualların olduğu və bununla bağlı ekspert qrupunun təkrar toplantılarına ehtiyac duyulduğu vurğulanıb;
21. 13 iyul 2017-ci il, “Valyuta tənziimi haqqında” Qanun və Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair üzvlərin rəy və təkliflərinə baxılıb;
22. 10 oktyabr 2017-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin Palatanın, Maliyyə Monitoring Xidmətinin (MMX) və Komplayens qrupunun nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nda müzakirəsi;
23. 12 sentyabr 2017-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflər müzakirə olunub və əlaqədar təkliflərin sistemləşdirilməsi və bu məsələ ilə bağlı işçi qrupun yaradılması qərara alınıb;
24. 8 dekabr 2017-ci il, 01.01.2018-ci il tarixindən qüvvəyə minəcək qanunvericilikdə olan dəyişikliklərlə bağlı (məktuba əlavə edilir) bankların təcrübədə rastlaşa biləcəkləri çətinliklər, yarana biləcək suallar, həyata keçirilməli olan tədbirlər və sair ilə əlaqədar məsələlərin müzakirəsi.

Aidiyyatı qruplarla görüşlər

1. 07 aprel 2017-ci il, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin rəhbərliyinin iştirakı ilə görüşdə banklarda olan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bankların sualları cavablandırılıb;
2. 9 avqust 2017-ci il, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub.

Göndərilmiş müraciətlər və məktublar

1. 31 iyul 2017-ci il, No. 17-306, ƏN, notariat orqanları tərəfindən müvafiq etibarnamələrin rəsmiləşdirilməsi zamanı qanunun tələblərini nəzərə almağı, daha doğrusu nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamələr və ya nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsinə (idarə etmə) dair etibarnamələr rəsmiləşdirilərkən ipoteka saxlayanın razılığının alınması tələbinə riayət edilməsi ilə bağlı göstəriş verilməsi barədə məktub;
2. 25 iyul 2017-ci il, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. Görüşdə iştirakçılar “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar banklarda həyata keçiriləcək prosedurların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Keçirilmiş konfranslar və seminarlar

1. 23-24 noyabr 2017-cı il tarixlərində keçirilən II Bankçılıq Forumu zamanı Hüquq Paneli.

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

1. 18 sentyabr 2017-ci il, No. 17-368, MBNP “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin daha effektiv müzakirəsi üçün Palatanın, Maliyyə Monitorinq Xidmətinin və ABA-nın Qruplarının nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun yaradılması.

İT üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 12 may 2017-ci il, “Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfransın və Qrupun fəaliyyət istiqamətlərinin müzakirəsi;
2. 20 oktyabr 2017-ci il, digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması və “FinCert”in yaradılması ilə əlaqədar məsələlərin müzakirəsi;
3. Noyabr 2017, Fincert qrupunun görüşü;
4. 22 iyul 2017, Fincertlə bağlı İşçi Qrupun iclası.

Keçirilmiş konfranslar və seminarlar

1. 15 fevral 2017, Kibertəhlükəsizliklə bağlı məsələlərin aktual olduğunu, texniki və proqram təminatındakı boşluqlar və nasazlıqlarla bağlı meydana çıxan biləcək ümumi risklərin müzakirəsi;
2. 27 may 2017, “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilmişdir.

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

1. 20 oktyabr 2017-ci il, Fincert-in yaradılması ilə bağlı işçi qrupu.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər

1. İT təhlükəsizliklə əlaqədar ümumi tövsiyələr.

Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 06 yanvar 2017-ci il, Vergilər Nazirliyinə təqdim etmək məqsədilə MCC kodların vahid, banklar tərəfindən razılaşdırılmış siyahısının müəyyən edilməsi və digər əlaqədar məsələlərin müzakirəsi;
2. 17 fevral 2017-ci il, Qrupun 2017-ci il üzrə illik İş Planı, Vergi Məcəlləsi ilə əlaqədar açıq qalan məsələlər, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tətbiqinin ödəniş kartlarına aid məqamlar;
3. 04 may 2017-ci il, debet kartları üzrə interçeync haqlarının unifikasiyası, ABA tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş MCC kodlar və Tədbirlər Planı müzakirəsi;

4. 27 iyul 2017-ci il, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi (Nazirlik) ilə əldə edilmiş razılaşmaya əsasən MCC kodların siyahısının rüblük əsasda yenilənərək Nazirliyə ünvanlanması, həmçinin Uber taksi xidmətinin vergiyə cəld edilməsi ilə bağlı məsələlərin müzakirəsi;
5. 10 oktyabr 2017-ci il, MBNP və VN ilə əldə edilmiş razılaşmaya əsasən MCC kodların siyahısının rüblük əsasda yenilənərək Nazirliyə ünvanlanması ilə əlaqədar məsələlərin müzakirəsi;
6. 17 oktyabr 2017-ci il, "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib.

Aidiyyəti qruplarla görüşlər

1. 11 yanvar 2017, MCC kodlarla əlaqədar VN ilə görüş;
2. 14 iyun 2017-ci il, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının iştirakı ilə vergi qanunvericiliyinə edilən dəyişikliklərin bank-müştəri münasibətləri ilə əlaqədar olan hissəsinin xüsusilə, elektron qaydada xaricdən alınan iş və xidmətlərin vergiyə cəlb edilməsi mexanizmində əsas rol oynayan MCC kodlar ətrafında fikir mübadiləsi aparılıb;
3. 6 noyabr 2017-ci il, Vergilər Nazirliyində "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə AMB, MBNP, "Azercard"-ın və bir sıra kommersiya banklarının nümayəndələri iştirak edib.

Göndərilmiş müraciətlər və məktublar

1. 05 yanvar 2017-ci il, No. 17-001, MBNP-na elektron ticarət möhlət;
2. 22 fevral 2017-ci il, No. 17-099, 6300 - Sığorta satışı, anderrayting və sığorta haqqları və 6211 - Qiymətli kağızlar, Brokerlər/ Dilerlər - kodlarının 18% ƏDV-yə cəlb edilməsi bağlı sual;
3. 16 mart 2017-ci il, No. 17-116, VN korporativ kartlar vergi suallar;
4. 27 aprel 2017-ci il, No. 17-164, VN, maliyyə xidmətləri ƏDV;
5. 05 iyun 2017-ci il, No. 17-235, VN Uber ƏDV və bununla bağlı VN görüş;
6. 01 avqust 2017-ci il, No. 17-307, "Azercard" və "Millikart MMC", Uber ƏDV texniki mümkünlük barədə sorğu;
7. 03 oktyabr 2017-ci il, No. 17-388, Banklararası Kart Mərkəzi çərçivəsində ölkədaxili banklararası kart əməliyyatları üzrə interçeync tariflərinin azaldılması ilə bankların təklifləri əsasında hazırlanmış cədvəl;
8. 18 sentyabr 2017-ci il, No. 17-367, VN "Uber" taksi xidməti üzrə elektron qaydada aparılan ödənişlərin ƏDV-yə cəlb edilməsi texniki cəhətdən mümkünsüz olması barədə;
9. 22 noyabr 2017-ci il, No. 17-439, Banklara, "Uber" və digər taksi xidmətlərinin vergiyə cəlb edilməsi ilə bağlı banklara tövsiyyə;

10. 22 noyabr 2017-ci il, No. 17-440, PA. Natiq Əmirov, “Uber” və digər taksi xidmətlərinin 3 il vergiyə cəlb edilməməsi bağlı müraciət;
11. 28 noyabr 2017-ci il, No. 17-444, VN, ödəniş kartı ilə elektron ticarət qaydasında “x.trade.com” web sahifəsi üzərindən hesab açılarkən və valyuta bazarında gəlir əldə etmək məqsədiylə müəyyən qədər vəsaitlə “Forex” maliyyə bazarında valyuta əməliyyatları aparılarkən əməliyyatın, elektron ticarət qaydasında aparılan iş və ya xidmət hesab olunması, Bank tərəfindən 18 % ƏDV-nin hesablanaraq vergi hesabına köçürülməsi barədə sorğu.

Keçirilmiş konfranslar və seminarlar

1. 23 noyabr 2017-ci il, II Bankçılıq Forumu zamanı Ödəniş sistemləri Paneli;
2. 16 iyun 2017-ci il, MBNP və ABA ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə fırılacaqılıq hallarının qarşısının alınması sahəsində mövcud potensialın daha da yüksəldilməsi, beynəlxalq təcrübədə tətbiq edilən son texnoloji həllər haqqında bank əməkdaşlarının məlumatlandırılması məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə növbəti tədbir keçirib;
3. 20 iyul 2017-ci il, AMB ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir.

TV-lərdə müsahibələr

1. Noyabr 2017, BMK çərçivəsində interçeync haqlarının aşağı salınması ilə bağlı müsahibə;
2. 30 mart 2017-ci il, ABA-nın eksperti: “Nağdsız ödənişlər sayəsində ÜDM 70 mln. dollar artıb”;
3. 24 yanvar 2017-ci il, BBN, Elektron ödənişlər zamanı vergi necə tutulacaq?;
4. 20 noyabr 2017-ci il, report, Azərbaycanda taksi xidmətinə görə ödənişləri ƏDV-yə tam cəlb etmək mümkün olmayacaq;
5. noyabr 2017-ci il, Uberlə bağlı ATV yə müsahibə.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər

1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16.12.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı görüləcək işlər üzrə Tədbirlər Planı;
2. Aparılan əməliyyatlar üzrə vergi tətbiq ediləcək MMC kodların ilkin siyahısı.

Kredit işi və risk üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 07 aprel 2017-ci ildə, “Kredit işi və risk” üzrə Ekspert Qrupunun İş Planına uyğun görülməli işlərin, eyni zamanda cari vəziyyətlə əlaqədar məsələlərin müzakirə edilməsi;
2. 24 oktyabr 2017-ci il, iclas zamanı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın layihələrinə dair təkliflər müzakirə olunub.

Aidiyyatı qrumlarla və xarici ekspertlərlə görüşlər

1. 24 oktyabr 2017-ci il, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın İşçi Qrupu çərçivəsində Palata ilə müzakirəsi;
2. 06 iyun 2017-ci il, ABA-nın Kredit işi və risk üzrə Ekspert qrupunun sədri Tariyel İsmayılov SECO-nun eksperti Bob Ley ilə görüşüb. Görüşdə Kredit Zəmanət Mexanizmi, Azərbaycanda kredit sistemi, faiz dərəcələri müzakirə edilib;
3. 23 iyun 2017-ci il, ABA-nın İcraçı direktoru Yunus Abdulov və ABA-nın “Kredit işi və Risk üzrə” Ekspert Qrupunun sədri Tariyel İsmailov Dünya Bankının “2-ci Maliyyə Sektorunun Modernizasiyası Layihəsi” üzrə Missiyasının qəbul edib.

Göndərilmiş müraciətlər və məktublar

1. 13 aprel 2017-ci il, No. 17-149, MBNP, 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” və “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” ilə əlaqədar suallar.

Keçirilmiş konfranslar və seminarlar

1. 30 mart 2017-ci il, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşəbbüsü ilə “Risklərin idarə olunması” mövzusunda seminar;

2. 28 sentyabr 2017-ci il, Azərbaycanda Kredit Qarantıya Mexanizminin yaradılması ilə əlaqədar araşdırmanın nəticəsi olaraq texniki-iqtisadi əsaslandırmağa dair təqdimat, İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) təşəbbüsü ilə ekspert Robert Leigh ilə Qrup üzvlərinin görüşü.

Tədris strategiyaları, maliyyə savadlığı və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupu

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 04 aprel 2017-ci il, “Əmək haqqı sorğusu” layihəsinin müzakirəsi mövzusunda və maliyyə savadlılığı üzrə borclanmaya dair müştərilərə yönəlik ümumi məsləhətlər ətrafında müzakirələr, eyni zamanda, iştirakçılar insan resursları üzrə böhran dövründə qeyri-maddi motivasiya, daxili təlim və inkişaf sistemi, karyera planlaşdırılması sistemi ilə bağlı fikir mübadiləsi.
2. 02 iyun 2017-ci il, iclasda “HAY Group” şirkəti tərəfindən təqdimatı keçirilmiş “Əmək haqqı sorğusu” layihəsinin ilkin versiyası müzakirə edilərək, sorğu bəndləri nəzərdən keçirilib. Sorğunun bankların iş prinsipinə adaptasiya olunması üçün təkliflər irəli sürülüb.
3. 13 iyun 2017-ci il, banklarda hər bir fəaliyyət istiqaməti və vəzifə səviyyələri üzrə orta əmək haqqı göstəriciləri və bankların əmək haqqı və kompensasiya siyasətindəki vəziyyət və tendensiyalar özündə əks etdirən “Əmək haqqı sorğusu” layihəsinin yekun versiyası “HAY Group” şirkətinin nümayəndələri ilə müzakirəsi.
4. 15 Noyabr 2017-ci il, “İnsan Resursları üzrə Konfrans”ın təşkil edilməsi ilə bağlı məsələlərin müzakirəsi.

Aidiyyəti qruqlarla və xarici ekspertlərlə görüşlər

1. 13 dekabr 2017-ci il, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti şöbəsinin sektor müdiri Aytəkin Abbasova və Əmək Siyasəti şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva ilə görüş.

Keçirilmiş konfranslar və seminarlar, təqdimatlar

1. 03 may 2017-ci il, ƏH sorğusu ilə bağlı Ernst & Young Holdings şirkəti tərəfindən təqdimat;
2. 11 may 2017-ci il, ƏH sorğusunun keçirilməsi üçün HayGroup (<http://www.haygroup.com/tr/>) tərəfindən bankların İnsan Resursları departamentinin rəhbərləri üçün təqdimat;
3. 02 noyabr 2017-ci il, “Əmək haqqı sorğusu” nun nəticələrinin ümumi müzakirəsi və “HAY Group” şirkətinin nümayəndələri tərəfindən təqdimatı.

Məqalələr və yazılı müsahibələr

1. 05 iyul 2017, BBN., “Əməkhaqqı sorğusu” maaşlara necə təsir edəcək? – MÜSAHİBƏ;
2. 25 oktyabr 2017-ci il, BBN, Banklar arasında baza əmək haqqında kəskin fərq yoxdur – Müsahibə.

Cirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens

Qrupun iclasları (işçi qruplarının görüşləri daxil olmaqla)

1. 17 aprel 2017-ci il, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ÇPY və Komplayenslə bağlı banklara ünvanladığı məktublar, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı ortaya çıxan məqamlar və digər əlaqədar məsələlərin müzakirəsi;
2. 12 sentyabr 2017-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflər müzakirə olunub və əlaqədar təkliflərin sistemləşdirilməsi və bu məsələ ilə bağlı işçi qrupun yaradılması qərara alınıb;
3. 27 sentyabr 2017, MBNP, Konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi üzrə nəzarət prosesinin səmərəliliyini artırmaq məqsədilə təkliflərin müzakirəsi (Paşabankda, Aydın Atakişiyev);
4. 05 oktyabr 2017-ci il, Qrupun fəaliyyətinə dair ümumi məsələlər, eyni zamanda konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatları ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) ünvanlanacaq məktub layihəsi müzakirəsi;
5. 10 oktyabr 2017-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin Palatanın, Maliyyə Monitorinq Xidmətinin (MMX) və Hüquq qrupunun nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nda müzakirəsi;
6. 24 noyabr 2017, Forumdan sonra Qrup üzvlərinin müzakirəsi, nağdsız hesablaşmalar haqqında tövsiyələrə yenidən baxılması;
7. May və İyun 2017-cil tarixində, hər 5-ci gün "Nağdsız hesablaşmalar üzrə tövsiyələri hazırlayan Müvəqqəti işçi qrupunun görüşləri (cəmi 4 görüş). (05 may, 12 may, 19 may, 26 may).

Aidiyyatı qurumlarla görüşlər

1. 07 fevral 2017, Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək yeni hesabat formalarının (TPR 1, TPR 2, TPR 3) tətbiqi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında görüş;

2. 26 aprel 2017, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üzrə tövsiyələrin MBNP ilə müzakirəsi;
3. 25 iyul 2017-ci il, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. Görüşdə iştirakçılar “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar banklarda həyata keçiriləcək prosedurların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb;
4. 05 avqust 2017-ci il (şənbə günü), “Nağdsız hesablaşmalar haqqında” Qanuna dair ABA-nın suallarına Palatanın cavablarının müzakirəsi;
5. 13 oktyabr 2017-ci il, Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) proseduru üzrə yeni qaydalara əsasən banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin əldə edilməsi tələbi ilə bağlı məsələlərin VN ilə müzakirəsi;
6. 11 sentyabr 2017-ci il, Konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi üzrə nəzarət prosesinin səmərəliliyini artırmaq məqsədilə təkliflərin MBNP-da müzakirəsi;
7. 17 noyabr 2017-ci il, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflərin müzakirəsinin davamı olaraq İşçi Qrupun MBNP ilə növbəti iclası;
8. 6 dekabr 2017-ci il, MBNP müvafiq departamentinin rəhbərliyi ilə işçi qaydada görüş keçirilib. Görüşdə konsiqnasiya və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi ilə bağlı bankların sualları cavablandırılıb və ABA tərəfindən nəzarət prosesinin səmərəliliyini artırmaq məqsədiylə irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Göndərilmiş müraciətlər və məktublar

1. 13 fevral 2017-ci il, No. 17-055, Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək yeni hesabat formalarına (TPR 1, TPR 2, TPR 3) dair Maliyyə Bazarlarına Nəzarət Palatasına təkliflər.
2. 05 iyun 2017-ci il, No. 17-234, MBNP, Nağdsız hesablaşmalar haqqında Qanunla bağlı, İşçi Qrup tərəfindən, vergi ödəyicilərinin hesablarından fiziki şəxslərə köçürmələr, dövlət şirkətlərindən və dövlət müəssisələrindən vergi ödəyicilərinin hesablarına daxilolmaların istifadəsi, habelə Qanunun 3.5-ci maddəsinin tətbiqi üçün nəzarət prosesi üzrə tövsiyələr.
3. 17 avqust 2017-ci il, No. 17-341, CRS (Common Reporting Standarts) proseduru üzrə banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin (bundan sonra Anket) əldə edilməsi ilə bağlı banklara məktub.
4. 18 oktyabr 2017-ci il, No. 17-403, MBNP, Konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi üzrə nəzarət prosesinin səmərəliliyini artırmaq məqsədilə təkliflər.

- 14 noyabr 2017-ci il, No. 17-428, VN, Ümumi Hesabatlılıq Standartı (ÜHS) proseduru üzrə yeni qaydalara əsasən banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin (bundan sonra Anket) əldə edilməsi tələbi ilə bağlı bankların sualları
- 06 iyun 2017-ci il, No. 17-237, MBNP, “Nağdsız hesablaşmalar haqqında” Qanunun (Qanun) tətbiqi çərçivəsində MBNP tərəfindən banklara göndərilən məktublarda tələbləri ilə əlaqədar müştərilərlə bağlı məhkəmə proseslərində bankların əleyhinə qərarın verilməsi ehtimalını nəzərə alaraq cavabdeh bankların mövqeyinin müdafiəsi məqsədilə MBNP dəstəyi.

Keçirilmiş konfranslar və seminarlar

- 25 May 2017-ci il, Maliyyə Monitorinqi Xidmətinin (MMX) sektor müdiri Azər Abbasov tərəfindən “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” üzrə seminar;
- 24 noyabr 2017-ci il, II Bankçılıq Forumu zamanı Komplayens Paneli.

TV-lərdə müsahibələr

- Noyabr 2017, ATV, fiziki şəxs sahibkarlara istehlak kreditlərinin verilməməsi;
- Noyabr 2017, AZTV, ÇPY və komplayenslə bağlı məsələlər;
- Dekabr 2017, ATV, əmanətlərin faizləri.

Konkret məsələlər üzrə yaradılmış işçi qruplar

- 03 may 2017-ci il, No. 17-175, “ÇYP qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması. Qrupun məqsədi: Qanunvericilikdə baş vermiş son dəyişikliklər və MBNP-nin tələblərinin icrası üçün standart yanaşma konsepsiyasının işlənib hazırlanması.
- 18 sentyabr 2017-ci il, No. 17-368, MBNP “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin daha effektiv müzakirəsi üçün Palatanın, Maliyyə Monitorinq Xidmətinin və ABA-nın Qruplarının nümayəndələrindən ibarət “Müvəqqəti İşçi Qrupu”nun yaradılması.

Hazırlanmış tövsiyələr və oxşar sənədlər

- 05 iyun 2017-ci il, MBNP, Nağdsız hesablaşmalar haqqında Qanunla bağlı, İşçi Qrup tərəfindən, vergi ödəyicilərinin hesablarından fiziki şəxslərə köçürmələr, dövlət şirkətlərindən və dövlət müəssisələrindən vergi ödəyicilərinin hesablarına daxilolmaların istifadəsi, habelə Qanunun 3.5-ci maddəsinin tətbiqi üçün nəzarət prosesi üzrə tövsiyələr;

2. Nağdsız hesablaşmalar haqqında Qanunla əlaqədar bankların suallarına cavabların hazırlanması;
3. Avans ödənişlərinin şərtləri, icrası, izlənməsi və tətbiqi qaydalarından irəli gələn digər məsələlərlə bağlı bankların suallarına cavabların hazırlanması.

Mühasibat uçotu, vergi və hesabatlılıq

Qrupun iclasları

1. 04 may 2017-ci il, Ekspert Qrupunun İş Planının müəyyən edilməsi, həmçinin banklarda mühasibat uçotunun tənzimlənməsinə dair normativ qaydaların (siyahı əlavə olunur) təkmilləşdirilməsi ilə əlaqədar məsələlərin Maliyyə Bazarlarına Nəzarət Palatası ilə müzakirəsi
2. 13 iyul 2017-ci il, “Valyuta tənzimi haqqında” Qanun və Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair üzvlərin rəy və təkliflərinə baxılıb.
3. 20 sentyabr 2016-cı il, Normativ qaydalar sahəsində baş verən yeniliklərin, eyni zamanda “VTB Bank Azərbaycan” tərəfindən edilmiş müraciətə əsasən “tələbin güzəşti”nə ilə bağlı məsələlərin müzakirəsi.
4. May 2017 .”Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın tətbidində valyuta aktivləri üçün ehtiyatların valyutada yaradılması və uçotunun müzakirəsi.

Aidiyyatı qruqlarla görüşlər

1. 04 may 2017-ci il, Ekspert Qrupunun İş Planının müəyyən edilməsi, həmçinin banklarda mühasibat uçotunun tənzimlənməsinə dair normativ qaydaların (siyahı əlavə olunur) təkmilləşdirilməsi ilə əlaqədar məsələlərin Maliyyə Bazarlarına Nəzarət Palatası ilə müzakirəsi;
2. 02 noyabr 2017-ci il, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair təkliflərin Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova ilə müzakirəsi;

Göndərilmiş müraciətlər və məktublar

1. 20 oktyabr 2017-ci il, No. 17-407, MBNP, Tələbin güzəşti ilə bağlı təkliflər.
2. 25 iyul 2017-ci il, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb. Görüşdə iştirakçılar “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar banklarda həyata keçiriləcək prosedurların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb;

3. Maliyyə xidmətlərində Qaimə-fakturaların ləğv edilməsi üçün "Vergi Məcəlləsi"yə verilmiş təklif;
4. ƏDV qeydiyyatından çıxmaq üçün banklara göndərilmiş təkliflər;
5. Bank fəaliyyətinin tənzimlənməsinə dair MBNP-nın dörd tənzimləyici qaydasının müzakirəsi, bankların təkliflərinin ümumiləşdirilməsi və MBNP təkliflərinin göndərilməsi.

Keçirilmiş konfranslar və seminarlar

1. 30 iyun 2017-ci il, "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq" üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri üçün "Ernst & Young" şirkətinin təmsilçisi tərəfindən "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9"ə (MBHS9) (İFRS 9) dair təqdimat, banklara MBHS9 barədə məlumat veriləcək və bankların əlaqədar sualların cavablandırılması.
2. 20 iyul 2017-ci il, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunlarının tətbiqi, yeni vergi bəyannamələri və mövcud bəyannamələrə dəyişikliklər, həmçinin vergi qanunvericiliyi sahəsində digər suallara aydınlıq gətirilməsi məqsədi ilə Vergilər Nazirliyinin müvafiq nümayəndələri arasında seminar.

TV-lərdə müsahibələr

1. 14 avqust 2017-ci il, BBN, Bank sektoru ilə bağlı hansı qaydalar müzakirə olunur?- Videomüsahib.

İpoteka krediti proqramının inkişaf etdirilməsi

Qrupun iclasları

1. 31 yanvar 2017-ci il, Qrupun iş planının müzakirəsi .
2. 21 aprel 2017-ci il, Sığorta şirkətləri ilə görüş, İpoteka krediti proqramı ilə əlaqədar müvafiq banklardan daxil olan təkliflərin müzakirəsi və aidiyyəti qurumlara ünvanlanacaq müraciətlərin tərtibi, həmçinin ipoteka kreditlərinin müştəriləri ilə bank arasında olan risklərin bölünməsi ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi.
3. 08 noyabr 2017-ci il, İpoteka sistemi ilə bağlı son yeniliklərin və problemlərin müzakirəsi.

Aidiyyəti qurumlarla görüşlər

1. 21 aprel 2017-ci il, Sığorta şirkətləri ilə görüş, İpoteka krediti proqramı ilə əlaqədar müvafiq banklardan daxil olan təkliflərin müzakirəsi və aidiyyəti qurumlara ünvanlanacaq

müraciətlərin tərtibi, həmçinin ipoteka kreditlərinin müştəriləri ilə bank arasında olan risklərin bölünməsi ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi.

Göndərilmiş müraciətlər və məktublar

1. Dekabr 2017, MBNP və İpoteka Fondu, sükülən yaşayış ərazilər ilə bağlı ipotekasaxlayanın məlumatlandırılması mexanizminin hazırlanması.

TV-lərdə və digər resurslarda video və yazılı müsahibələr

1. 19 iyul 2017-ci il, BBN, İpoteka bazarında tələb hansı vəziyyətdədir?-Videomüsahib.
2. ATV iqtisadiyyat xəbərləri
3. ATV iqtisadiyyat xəbərləri.

Marketing və PR üzrə

Qrupun iclasları

1. 20 oktyabr 2017-ci il, qrupun yeni sədrinin təyin edilməsi ilə əlaqədar tanışlıq və qrupun fəaliyyət strategiyasının ümumi müzakirəsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qrup sədri tərəfindən təklif olunan aşağıdakı istiqamətlər üzrə fikir mübadiləsi: Ümumi araşdırmalar (əsasən müştəri davranışları və seçimləri-preferences), Jurnalistlər üçün təlimlər və ümumi məsələlər, Yeni yaranmış reklam idarəsi ilə iş prosesi, Maliyyə Nəzarət Palatası ilə əməkdaşlığın qurulması
2. 15 dekabr 2017-ci il, 20 oktyabr 2017-ci ildə keçirilmiş görüşün protokolunun və “Ümumi araşdırmalar (əsasən müştəri davranışları və seçimləri-preferences)” layihəsinin müzakirəsi.

5. NƏŞRLƏR ƏZİZAĞA

1. “Makromaliyyə icmal” - aylıq analitik icmal /12 nömrə/;
2. “Bank sektoru trendləri” - rüblük analitik icmal /4 nömrə/;
3. “Tədiyyə balansı meylləri” - rüblük analitik icmal /4 nömrə/
4. “Azərbaycan Bankları - 2016” – bank sektoru haqqında illik məlumat toplusunun hazırlanması /1 nömrə/.

6. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR:

ABA-nın prezidenti Zakir Nuriyev, İcraçı direktoru Yunus Abdulov və ABTM-in direktoru Cavanşir Abdullayev və Ekspert Qruplarının sədrləri və üzvləri bir çox KİV-lərdə müxtəlif müsahibələr vermişdirlər.

7. GÖNDƏRİLMİŞ MÜRACİƏTLƏR VƏ MƏKTUBLARIN BƏZİLƏRİ: Elcin

1. 06 yanvar 2017, Vergilər Nazirliyinə, orta bazar dərəcəsi barədə;
2. 06 yanvar 2017, Vergilər Nazirliyinə, vegi məcəlləsi barədə suallar;
3. 13 yanvar 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, ABA tərəfindən hazırlanmış valyuta ssenariləri barədə;
4. 16 yanvar 2017, Vergilər Nazirliyi, nağdlaşdırmaya görə 1 faiz verginin bank fəaliyyətinə aid olmaması barədə;
5. 16 yanvar 2017, Mərkəzi Bank, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair ABA üzvlərinin sualları və cavabları;
6. 24 yanvar 2017, ABA üzvlərinə, elektron ticarətin vergiyə cəlb ilə bağlı banklara izahat, MCC kodların siyahısı;
7. 26 yanvar 2017, Vergilər Nazirliyi, Vergi Məcəlləsinin tətbiqi ilə bağlı suallar;
8. 27 yanvar 2017, Vergilər Nazirliyi, Palata, AMB və s təşkilatlara, ABA tərəfindən müəyyənənəndirilmiş MCC siyahı;
9. 07 fevral 2017, Vergilər Nazirliyi, Vergi Məcəlləsinin tətbiqi ilə bağlı suallar;
10. 07 fevral 2017, Vergilər Nazirliyi, Vergi Məcəlləsinin tətbiqi ilə bağlı əlavə suallar;
11. 10 fevral 2017, ABA üzvlərinə, “Bank Sektoru Trendləri” adlı dövrü analitik-hesabat;
12. 13 fevral 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, TPR1, TPR2 və TPR3 hesabatları barədə;
13. 20 fevral 2017, ABA üzvlərinə, İT təhlükəsizliklə əlaqədar tövsiyələr;
14. 21 fevral 2017, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azintelecom-un banklara müraciəti barədə;
15. 22 fevral 2017, Vergilər Nazirliyi, 6300 - Sığorta satışı, anderraytinq və sığorta haqqları və 6211 - Qiymətli kağızlar, Brokerlər/ Dilerlər MCC barədə aydınlaşdırma;
16. 23 fevral 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azintelecom-un banklara müraciəti barədə;
17. 28 fevral 2017, ABA üzvlərinə, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın rəy və təkliflər üçün banklara göndərilməsi;

18. 02 mart 2017, ABA üzvlərinə, İxracatçının ixrac etdiyi malın dəyəri və müqabilində vəsaitin daxil olmasına dair cədvəl”in banklara göndərilməsi;
19. 03 mart 2017, ABA üzvlərinə, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə bağlı ABA-nın suallarına AMB-nin cavab məktubunun banklara göndərilməsi;
20. 03 mart 2017, ABA üzvlərinə, “İcra məmurunun sifarişi əsasında qiymətləndirmə və hərracın keçirilməsi Qaydaları”nın banklara göndərilməsi;
21. 16 mart 2017, Vergilər Nazirliyi, elektron ticarətlə bağlı, korporativ kartlara dair suallar;
22. 13 aprel 2017, Vergilər Nazirliyi, vergi sərəncamlarının qəbul edilərək bankın sistemində daxil edilməsi prosesinin avtomatlaşdırılması barədə;
23. 13 aprel 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na dair bankların sualları;
24. 18 aprel 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın banklara ünvanlanması;
25. 26 aprel 2017, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsinin müdiri cənab İlqar Poladova, Azintelecomla bağlı “Lisenziyalar və icazələr haqqında” Qanunu barədə;
26. 27 aprel 2017, Vergilər Nazirliyi, elektron ticarətlə bağlı dəqiqləşmələr;
27. 27 aprel 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, bank sisteminin inkişafının müxtəlif məsələlərinə dair təkliflər;
28. 01 may 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə bağlı banklardan daxil olan digər suallar;
29. 05 may 2017, ABA üzvlərinə, elektron qaimə-fakturanın banklar tərəfindən tətbiqi barədə;
30. 11 may 2017, “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə yeni hesablar daxil edilməsi barədə;
31. 15 may 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, AMB, PA, Azintelecom barədə;
32. May 2017, “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dair rəybarədə;
33. 30 may 2017, ABA üzvlərinə, interçeynclərin aşağı salınması barədə;
34. 05 iyun 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi üçün nəzarət prosesi üzrə ABA tərəfindən hazırlanmış tövsiyələr;
35. 05 iyun 2017, Vergilər Nazirliyi, Uber-lə bağlı;
36. 06 iyun 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Nağdsız hesablaşmalar haqqında” Qanunun (Qanun) tətbiqinin məhkəmə proseslərində bankların əleyhinə qərarın verilməsi behtimalı barədə;
37. 06 iyun 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, PA, banklarda elektron qaimə-fakturaların tərtib edilməməsi barədə;

38. 07 iyun 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanundakı boşluqla barədə;
39. 10 iyul 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, bazar qiyməti və dövlət fondlarının kreditlərinin vergiyə cəlb edilməməsi barədə;
40. 25 iyul 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, AMB, PA, İqtisadiyyat Nazirliyi, Bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər;
41. 31 iyul 2017, Ədliyyə Nazirliyi, Palata, Qanunun tələbinə baxmayaraq notariat orqanları müvafiq etibarnamələri rəsmiləşdirərkən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə və ya nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsinə dair etibarnamə) ipoteka saxlayanın razılığını tələb etməmələri barədə;
42. 08 avqust 2017, ABA üzvlərinə, (ABA) üzvləri tərəfindən rəy və təkliflərin verilməsi üçün “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihələri barədə;
43. 17 avqust 2017, ABA üzvlərinə, CRS (Common Reporting Standarts) proseduru üzrə qaydalar barədə;
44. 17 avqust 2017, ABA üzvlərinə, “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinin banklarla müzakirəsi barədə;
45. 08 sentyabr 2017, MBNP, AMB, “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dair ABA üzvlərinin təklifləri barədə;
46. 18 sentyabr 2017, Vergilər Nazirliyinə, Uber taksi xidmətinin ƏDV-yə cəlbi barədə;
47. 22 sentyabr 2017, ABA üzvlərinə, “SWIFT” İstifadəçilər Qrupunun formalaşdırılması barədə;
48. 05 oktyabr 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, PA, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi”nə dair Azərbaycan Banklar Assosiasiyasının aşağıdakı rəy və təklifləri barədə;
49. 05 oktyabr 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, Konsiqnasiya əməliyyatları və digər ixrac-idxal əməliyyatlarına nəzarətin gücləndirilməsi üzrə təkliflər və suallar;
50. 20 oktyabr 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Tələbin güzəşti” ilə əlaqədar banklarda uçotun aparılmasına dair hazırlanacaq qaydalara əlavə təkliflər və rəylər;
51. 14 noyabr 2017, Vergilər Nazirliyi, Ümumi Hesabatlılıq Standartı (ÜHS) proseduru üzrə yeni qaydalara əsasən banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin (bundan sonra Anket) əldə edilməsi tələbi ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Çirkli Pulların Yuyulmasına qarşı mübarizə və Komplayens üzrə Ekspert Qrupu”nun üzvlərinin sualları;

52. 25 dekabr 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, İpoteka Fondu, girovda olan söküntü əraziləri haqqında banklara öncədən məlumat təqdim edilməsi ilə bağlı ABA üzvlərinin təklifləri;
53. 28 dekabr 2017, Maliyyə Bazarlarına Nəzarət Palatası, bankdaxili rotasiyalar və əvəzəmələrlə bağlı ABA-nın təklifləri;

8. ARAŞDIRMA FƏALİYYƏTİ **Əzizağa**

1. Azərbaycan bank sektorunda maliyyə texnologiyalarının tətbiqinə çəkilən xərclərin analizi;
2. Avropa Birliyi, Mərkəzi-Şərqi Avropa və MDB ölkələrində bankların sayı /açılan-bağlanan bankların sayı, əhali sayı əsasında bankların sayının müqayisəsi/ *yenilənmiş*;
3. Azərbaycan bank sektorunun konsentrasiya meyilləri;
4. Korporativ borcların restrukturizasiyasına yanaşmalar: ölkə təcrübələri və “İstanbul yanaşması”;
5. Rezolyusiya aləti kimi “körpü bank”: beynəlxalq təcrübə;
6. Kontur-tsiklik kapital tələbləri haqqında arayış;
7. İqtisadiyyatın kreditləşməsi və monetziasiya səviyyəsi /beynəlxalq müqayisə/
8. Faizlərin subsidiyalaşdırılması təcrübəsi;
9. Bankçılıq assosiasiyalarının nəzdində özəl kredit büroları;
10. Pul baratlarının hərəkəti dinamikası /10 illik trend analizi/;
11. ABB-nin restrukturizasiyası haqqında arayış;
12. Türkdilli Ölkələrin Banklar Federasiyasının yaradılması potensialı haqqında arayış;
13. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu haqqında arayış.